



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

“2007-2015-Cİ İLLƏRDƏ AZƏRBAYCAN GƏNCLƏRİNİN
XARİCİ ÖLKƏLƏRDƏ TƏHSİLİ ÜZRƏ DÖVLƏT PROQRAMI”

Elektron ərizənin doldurulması üçün “Qeydiyyat”	1
Elektron ərizədə “Yadda Saxla” və “Məlumatları Yoxla” funksiyaları	1
Dövlət Proqramı çərçivəsində təhsil üçün müraciət olunan universitet və ixtisas istiqaməti	2
Şəxsi məlumatlar	3
Namizədin akademik göstəriciləri və iş təcrübəsi	4
Namizədin tövsiyə məktubları	4
İnşa	4
Namizədin ərizəsinin təsdiqlənməsi	4
Namizədin ərizəsinin izlənməsi	5
Ərizənin mövcud vəziyyəti	5
Təhsil Nazirliyi ilə əlaqə və Texniki dəstək	6
Nümunəvi sənədlər	6

ELEKTRON ƏRİZƏNİN DOLDURULMASINA DAİR TƏLİMAT

Bu məlumat "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na müraciət zamanı namizədlər tərəfindən doldurulan "Elektron ərizə" ilə bağlı sual doğura biləcək məqamlara aydınlıq gətirilməsi məqsədilə hazırlanmışdır. Elektron ərizənin doldurulması ilə bağlı video təlimatı keçiddən əldə edə bilərsiniz.

"Elektron ərizə"ni doldurmağa başlamazdan öncə namizədlər tələb olunan sənədləri müvafiq qaydalara uyğun olaraq hazırlamalıdır.

1. Elektron ərizənin doldurulması üçün "Qeydiyyat"

1.1. Namizədlər elektron ərizənin doldurulması üçün şəxsiyyət vəsiqəsinin nömrəsinə və FİN kodunu istifadə edərək qeydiyyatdan keçməlidir. FİN kodu şəxsiyyət vəsiqəsinin alt qismində yeləşən rəqəmlər və hərflər birləşməsinin son 8 simvolunun ilk 7 simvoludur. Hər bir namizəd yalnız bir dəfə qeydiyyatdan keçmək haqqına sahibdir. Bu səbəbdən elektron poçt ünvanınızı və şifrənizi dəqiq daxil etdiyinizdən əmin olmalısınız. Elektron ərizənin mövcud vəziyyətinə dair yeniliklər bu ünvana göndəriləcəyindən qeydiyyat zamanı mütəmadi olaraq istifadə etdiyiniz elektron poçt ünvanınızı daxil etməlisiniz;


1.2. Qeydiyyatın təsdiqlənməsi üçün namizədin elektron poçtuna məktub göndərilir. Namizəd elektron poçt ünvanından və şifrədən istifadə edərək birbaşa elektron ərizəyə istifadəçi girişi edə bilər.

2. Elektron ərizədə "Yadda Saxla" və "Məlumatları Yoxla" funksiyaları

2.1. Namizəd elektron ərizəni doldurulan zaman mütəmadi olaraq "Yadda saxla" düyməsindən istifadə edərək daxil etdiyi məlumatları yaddaşa verməlidir. Eyni zamanda elektron ərizə sistemə olaraq məlumatları yaddaşa saxlayır;

2.2. Elektron ərizə tam və dəqiq şəkildə doldurulduqdan sonra namizəd "Məlumatları Yoxla" düyməsindən istifadə edərək daxil etdiyi məlumatlar barədə hər hansı bir çatışmazlığın olub-olmamasını yoxlamalıdır. Yalnız bütün məlumatlar dolğun və düzgün qeyd olunduğu təqdirdə ərizəni tamamlamaq və göndərmək mümkün olacaqdır;

2.3. Ərizə yalnız tamamlandıqdan və məlumatlar yoxlanılaraq təsdiqlə səhifəsində "Təsdiqlə" düyməsini sıxdıqdan sonra göndərilmiş hesab olunur. Təsdiqlənməyən ərizələr nəzərdən keçirilmir;



Ərizəni təsdiqləsin?

Elektron ərizəni təsdiqlədikdən sonra müraciətinizin statusu ilə əlaqədar bildirişlər "srevan@box.az" elektron poçt ünvanınıza göndəriləcəkdir.

Eyni zamanda, istifadəçi girişi edərək sistemə daxil olmaqla müraciətinizin hansı mərhələdə olduğu barədə məlumat əldə edə bilərsiniz.

Elektron ərizəni təsdiq etmək barədə qərarınızdan əmin olduğunuz halda "TƏSDİQLƏ" düyməsini sıxın, əks halda "İMTINA" düyməsini sıxaraq düzəlişlərinizi apara bilərsiniz.

Təsdiqlədikdən sonra elektron ərizəyə dəyişiklik etmək imkanınız olmayacaqdır. Məlumatları düzgün və dolğun şəkildə təqdim etdiyinizdən əmin olun. Sənədləriniz natamam olduğu halda sizin namizədiyiniz ləğv oluna bilər.

TƏSDİQLƏ

İMTINA

3. Dövlət Proqramı çərçivəsində təhsil üçün müraciət olunan universitet və ixtisas istiqaməti

3.1. Namizəd təhsil aldığı və ya almaq hüququ qazandığı prioritet ixtisas istiqaməti haqqında daha ətraflı məlumat vermək istədiyi təqdirdə, müvafiq xanada Azərbaycan dilində dəqiq şəkildə ixtisasın adını qeyd edə bilər:

Misal:

Prioritet ixtisas istiqamətləri	İxtisaslar
İqtisadiyyat	<i>maliyyə və kredit, mühasibat uçotu, kvantitativ iqtisadiyyat və s.</i>
Tibb	<i>müalicə işi, radiologiya, anesteziologiya, ginekologiya, oftalmologiya və s.</i>

Mühəndislik	<i>neft-qaz mühəndisliyi, dağ-mədən mühəndisliyi, kimya mühəndisliyi, energetika mühəndisliyi və s.</i>
Yüksək texnologiyalar	<i>informasiya texnologiyaları, kompüter mühəndisliyi, kompüter elmləri və s.</i>

3.2. Namizəd təhsil aldığı və ya almaq hüququ qazandığı universitetdə təhsilə başlayacağı kursu (rezidenturada il olaraq) qeyd etməlidir;

3.3. Təhsil səviyyəsi hissəsində namizəd təhsil aldığı və ya almaq hüququ qazandığı səviyyəni qeyd etməlidir;

3.4. Təhsil müddəti hissəsində namizəd təhsil aldığı və ya almaq hüququ qazandığı təhsil səviyyəsi üzrə ümumi və standart təhsil müddətini qeyd etməlidir;

3.5. Dərslərin başlama və bitmə tarixləri hissəsində namizəd təhsil aldığı və ya almaq hüququ qazandığı universitetdə 2015/2016-cı tədris ili üzrə dərslərə başlayacağı və həmin ali məktəbdən məzun olacağı tarixi (gün/ay/il) qeyd etməlidir. Artıq rezidenturada təhsil alanlar dərslərinə başlama tarixi kimi Proqrama müraciət etdikləri günü, məzun olma tarixinə isə rezidenturanın başa çatacağı tarixi qeyd etməlidirlər.

4. Şəxsi məlumatlar

4.1. Namizədlər daxil etdikləri məlumatların şəxsiyyət vəsiqələrində qeyd olunan məlumatlara uyğun olmasına diqqət etməlidirlər. "Qeydiyyatda olduğunuz şəhər/rayon" bölməsində seçim edilərkən, seçilən şəhər/rayon şəxsiyyət vəsiqəsinin "Yaşayış yeri" bölməsində qeyd olunan şəhər/rayonla identik (eyni) olmalıdır;

4.2. Namizədlər hərbi mükəlləfiyyətlə əlaqəli məlumatları daxil edərkən 3 seçimlə qarşılaşacaqlar. Hər bir halda namizədlər hərbi билет və ya çağırışçı vərəqəsinin müvafiq səhifələrini ərizəyə yükləməlidir.

4.2.1. Əgər namizəd hərbi xidmətdə olmuşdursa, o zaman "Hərbi xidmətdə olmuşam" bəndini seçməli və hansı tarixlər arasında hərbi xidmətdə olduğunu qeyd etməlidir;

4.2.2. Əgər namizəd hərbi xidmətə yararsızdırsa, o zaman "Hərbi xidmətə yararsızam" bəndini seçməlidir və həmin namizədlərin hər hansı bir tarix daxil etməsi zəruri deyildir.

4.2.3. Əgər namizəd hərbi xidmətə çağırışdan möhlət hüququna malikdirsə, o zaman "Hərbi xidmətə çağırışdan möhlət hüququm var" bəndini seçməli və möhlət hüququnun hansı tarixlər arasında olduğunu qeyd etməlidir;

4.3. Namizəd elektron ərizəni dolduran zaman sağlamlıq haqqında arayışı (AZS-086 forması) yükləməlidir. Namizəd xarici ölkədə olduğu təqdirdə, həmin ölkənin müvafiq tibb müəssisəsindən alınmış tibbi arayışı yükləyə bilər. Lakin, müsahibəyə dəvət olunan zaman AZS-086 formasını əldə etməli və həmin formanı Təhsil Nazirliyi əməkdaşlarına müsahibə zamanı təqdim edilməlidir.

5. Namizədin akademik göstəriciləri və iş təcrübəsi

5.1. Namizədlər malik olduqları təhsil bölməsində bitirdikləri və əldə etdikləri ən son təhsilləri (bakalavriat, baza ali tibb təhsili və s.) haqqında bəndi seçməlidirlər;

5.2. Namizədlər ali təhsillərini xarici ölkələrin ali təhsil müəssisələrində aldıkları halda Təhsil Nazirliyi və ya aidiyyəti qurum tərəfindən diplomlarının tanınması ilə bağlı onlara təqdim edilmiş "Şəhadətnamə"lərin elektron surətini müvafiq qaydada yükləməlidirlər. Namizədlər diplomların tanınması ilə bağlı ətraflı məlumatı Təhsil Nazirliyini nostrifikasiya.edu.az internet sahifəsindən əldə edə bilərlər;

6. Namizədin tövsiyə məktubları

Namizədlər tövsiyə məktublarını istəkləri üzrə iş yerlərindən və (və yaxud) təhsil aldıkları/məzun olduqları təhsil müəssisələrindən ala bilərlər. Məktublar imza və möhürlə təqdim olunmalıdır.

7. İnşa

İnşa 4000 simvola (təxminən 400 söz) qədər olmalı və sual dəqiq və düzgün şəkildə cavablandırılmalıdır. İnşa sizə müsahibədən öncə özünüzü müsbət yöndə təqdim etmə fürsəti verir.

8. Namizədin ərizəsinin təsdiqlənməsi

Namizədlər məlumatların yoxlanılması düyməsini sıxdıqdan sonra hər hansı bir çatışmazlıq qeydə alınmadığı təqdirdə onlara ərizənin göndərilməsi üçün 2 seçim (Təsdiqlə,

İmtina) təqdim olunacaqdır. Təsdiqlə düyməsini sıxdıqdan sonra ərizənin göndəriləcək və ona dəyişiklik etmək imkanınız olmayacaqdır. Ərizəyə hər hansı bir dəyişiklik istənilədiyi təqdirdə "İmtina" düyməsini sıxaraq bunu etmək mümkündür, əks təqdirdə natamam sənədlər qəbul edilməyəcəkdir.

9. Namizədin ərizəsinin izlənməsi

Namizəd ərizəni göndərdikdən sonra onun elektron poçtuna ərizəsinin statusu haqqında məktub göndəriləcək və bu andan etibarən o ərizəsinin statusu barəsində məlumatlandırılacaqdır. Namizədin elektron poçtuna status dəyişiklikləri ilə bağlı məktub daxil olmadığı təqdirdə "SPAM" qovluğu yoxlanılmalıdır.

Eyni zamanda, namizədlər istifadəçi girişi edərək sistemə daxil olmaqla müraciətlərinin hansı mərhələdə olduğu barədə məlumatı əldə edə bilərlər.

10. Ərizənin mövcud vəziyyəti

Ərizənin tamamlanmışdır:

Elektron ərizədə tələb olunan bölmələr tam şəkildə doldurulmuş və sənədlər təsdiqlənmək üçün göndərilmişdir.

Ərizənin qəbul edilmişdir:

Namizədin təsdiqlədiyi elektron ərizə Təhsil Nazirliyinin məsul əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra onun müraciəti qəbul edilmişdir.

Ərizənin düzgün tərtib olunmaması səbəbindən qəbul edilməmişdir:

Namizədin göndərdiyi elektron ərizə Təhsil Nazirliyinin məsul əməkdaşları tərəfindən yoxlanılmış və düzgün tərtib olunmaması və ya müsabiqə üzrə tələb olunan sənədlərə uyğun olmaması səbəbindən qəbul edilməmişdir.

Siz müsahibəyə dəvət olunmusunuz:

Namizədin elektron müraciəti qəbul edildikdən sonra sənədləri araşdırılmış və o, müvafiq komissiya üzvlərinin iştirakı ilə keçiriləcək müsahibəyə dəvət olunmuşdur. Müsahibənin tarixi və saati barədə məlumat "İzləmə" sistemində öz əksini tapacaqdır. Bununla bağlı elektron poçtun mütəmadi yoxlanılması tövsiyə edilir.

Namizədliyiniz müsbət qiymətləndirilmişdir:

Namizədlə keçirilmiş müsahibə müsbət qiymətləndirilmiş və onun namizədliyi ən yaxında zamanda Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim olunacaqdır.

Namizədliyiniz mənfi qiymətləndirilmişdir:

Namizədlə keçirilmiş müsahibə mənfi qiymətləndirilmiş və onun müsabiqədəki iştirakı davam etməyəcəkdir.

Sənədləriniz Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyaya göndərilmişdir:

Namizədin adının da yer aldığı müvafiq siyahı təsdiqlənmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya təqdim edilmişdir.

Təhsil üzrə Komissiya namizədliyinizi tövsiyə etmişdir (müqavilə imzalamaq üçün Təhsil Nazirliyinə dəvət olunursunuz):

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən namizədin adının təsdiqlənməsi ilə bağlı Təhsil Nazirliyinə müvafiq məktub daxil olmuş və o, Dövlət Proqramı təqaüdü adını qazanmışdır. Onunla müvafiq müqavilə bağlandıqdan sonra təhsilinin maliyyələşdirilməsinə başlanılacaqdır.

Təhsil üzrə Komissiya namizədliyinizi tövsiyə etməmişdir:

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən namizədin Dövlət Proqramı çərçivəsində təhsil alması tövsiyə olunmamışdır.

11. Təhsil Nazirliyi ilə əlaqə və Texniki dəstək

- Dövlət Proqramı çərçivəsində təhsil almaq istədiyiniz təhsil səviyyələri üzrə tələb olunan sənədlər və digər məlumatlarla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.

<http://xaricdetehsil.edu.gov.az/c-namizedler/namized/>

- Dövlət Proqramının internet sahifəsində yerləşdirilmiş "tez-tez verilən suallar" bölməsi sizlərin bugünədək Təhsil Nazirliyinə ünvanlandığınız çoxsaylı müraciətlər əsasında hazırlanmışdır. Müraciətinizin cavabını daha operativ şəkildə oradan aşağıdakı keçid vasitəsilə əldə edə bilərsiniz.

<http://xaricdetehsil.edu.gov.az/c-elanlar/details/165>

- Eyni zamanda, suallarınızın cavabını "facebook" səhifəmizə müraciət etməklə də əldə edə bilərsiniz.

<https://www.facebook.com/dovletproqrami>

- Göstərilən mənbələrdə də suallarınıza cavab tapmadığınız təqdirdə Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi ilə 146 nömrəsi ilə əlaqə saxlamağınızı tövsiyə edirik.
- Eyni zamanda, Dövlət Proqramı üzrə ölkələrə uyğun olaraq aidiyyati əməkdaşlarla (iş günləri 16:00-18:00 aralığında) aşağıdakı keçiddə göstərilən vasitələrlə əlaqə saxlaya bilərsiniz.

<http://xaricdetehsil.edu.gov.az/c-elaqe/>

12. Nümunəvi sənədlər

Qəbul sənədi



Universitetin adı və
ya loqosu

Undergraduate Admissions Office
School of Social Sciences
The University of Manchester
Arthur Lewis Building
Manchester
M13 9PL

tel +44 (0) 161 275 1473/4470/2291/4748
email: socialsciences@manchester.ac.uk
www.manchester.ac.uk/socialsciences

14 July 2014



University of Manchester User ID: [REDACTED]

Əyani təhsil
alacağınıza dair
qeyd

This is to confirm that [REDACTED] (DOB [REDACTED]) has an unconditional offer to study at The University of Manchester on the following full time three year degree programme:

Course Title: BA Economic and Social Studies, Accounting and Finance

Level of Study: Undergraduate Bachelors degree

Course start date: 17 September 2014

Expected end date: 30 June 2017

JACS Code: [REDACTED]

Tuition fees will be £18,000 per year

Umumi təhsil müddətiniz

Qəbul
olunduğunuz
ixtisasın adı

Təhsil səviyyəsi

Dərslərinizin başlama tarixi

Mezun olacağınız tarix

Yours sincerely,

Kirsty Egerton
Admissions Office
School of Social Sciences

School of Social Sciences
Arthur Lewis Building
University of Manchester
Oxford Road
Manchester M13 9PL

Dil sertifikatı

INTERNATIONAL ENGLISH LANGUAGE TESTING SYSTEM

Test Report Form

ACADEMIC

NOTE Admission to undergraduate and post graduate courses should be based on the ACADEMIC Reading and Writing Modules.
GENERAL TRAINING Reading and Writing Modules are not designed to test the full range of language skills required for academic purposes.
It is recommended that the candidate's language ability as indicated in this Test Report Form be re-assessed after two years from the date of the test.

Centre Number Date Candidate Number

Candidate Details

Family Name

First Name

Candidate ID

Date of Birth

Sex (M/F)

M

Scheme Code

Private Candidate

Country or Region of Origin

Country of Nationality

AZERBAIJAN

First Language

AZERI

Test Results

Listening

Reading

Writing

Speaking

Overall Band Score

Administrator Comments

Centre stamp



Validation stamp



Writing Examiner Number

Administrator's Signature

Speaking Examiner Number

Date

Test Report Form Number



The validity of this IELTS Test Report Form can be verified online by recognising organisations at <http://ielts.org.uk>



UNIVERSITY OF CAMBRIDGE ESOL Examinations

Diplom

<p>DİPLOM ALI TƏHSİL HAQQINDA DÖVLƏT SƏNƏDİDİR</p> <p>B № [REDACTED]</p> <p>DÖVLƏT ATTESTASIYA KOMISSIYASININ SƏDRİ [REDACTED]</p> <p>REKTOR: [REDACTED]</p> <p>Qeydiyyat Nömrəsi [REDACTED]</p>	<p>AZƏRBAYCAN RESPUBLİKASI</p> <p>DİPLOM FƏRQLƏNMƏ</p> <p>[REDACTED]</p> <p>(Ali təhsil müəssisəsinin adı)</p> <p>DÖVLƏT ATTESTASIYA KOMISSIYASININ [REDACTED]</p> <p>[REDACTED] il TARİXLİ QƏRARI İLƏ</p> <p>[REDACTED] (Səyadı)</p> <p>[REDACTED] (Ali atəhsil müəssisəsinin adı)</p> <p>[REDACTED] (Ali peşə istiqamətinin adı / istidən göstərilir)</p> <p>[REDACTED]</p> <p>ALI PEŞƏ İSTIQAMƏTI UZRƏ BAKALAVR DƏRƏCƏSİ VERİLİR</p> <p>[REDACTED] sərə [REDACTED] il</p>
--	--

Diplomun əlavəsi

Fənnin adı	Saatların miqdanı		Yekun qiyməti
	ümumi	auditoriya	
<p>« 29 JUN 2013 » 2013 il</p> <p>Mon, Bakı şəhəri 1 saylı Notariat Kontorunun xüsusi notariusu Şablöv F.M. bu sənədin sənədin əsli ilə düzgünlüyünü təsdiq edirəm.</p> <p>Sənədi öpən əsl ilə rəhbərlikdən sonuncuda pozulmuş, əlavə yazılmış, rəhbərlikdən qalmış çəkilmiş sənədlər və digər şərtləndirilməmiş sənədlər aşkar edilməyib.</p>			

Rektor
Dekan
Katib

BAKALAVR DİPLOMUNA ƏLAVƏ

AZƏRBAYCAN RESPUBLİKASI

Doğulduğu tarix: 2013 il iyun ayı 29 tarixində

Əvvəlki təhsilə dair sənəd: Ali təhsil müəssisəsinin adı İqtisad Universiteti nömrəsi atb2013

Daxil olduğu tarix: 2013 il Qəbul ili diplomuna əlavə

Qeydiyyat nömrəsi: İqtisad Universiteti

Verilmə tarixi: 17 iyun 2014

Təhsilini başa vurduğu tarix: 2017 il Məzunluq tarixi

Dövlət Attestasiya komissiyasının qərarı ilə: Ümumi iqtisadiyyat

Təhsil müddəti: 4 il

İstiqamətin adı: Ümumi iqtisadiyyat

İxtisasın adı: Maliyyə və kredit

Dərəcə: Doktorant

darəcələri verilmişdir.

Bu diplom bakalavr təhsil pilləsinə uyğun peşə fəaliyyətinə və magistraturaya qəbul olunmağa hüquq verir.

Əldə etdiyi ixtisas

Təhsil aldığı müddətdə aşağıdakı məqbulları, semestr və dövlət imtahanlarını vermiş, eləcə də təcrübə keçmiş və kurs işlərini yerinə yetirmişdir.

Fənnin adı	Saatların miqdarı		Yekun qiyməti	Fənnin adı	Saatların miqdarı		Yekun qiyməti
	ümumi	auditoriya			ümumi	auditoriya	
1. Məh.qüvvələrin yerləşdirilməsi	60		əla	27. Maliyyə k/şi			əla
2. Sitarix	60		əla	28 Maliyyə	75		əla
3 Xarici-dil	76		əla	29. İnsan resurs id.edil	60		əla
4. Riyaziyyat	90		yaxşı	30. Pul, kredit və banklar k/şi			əla
5. İnformatika	60		əla	31. Pul, kredit və banklar	45		əla
6. Ekologiya	60		əla	32. Biznesin əsasları	60		əla
7. İqtisadi-nəzəriyyə	60		əla	33. İqtisadi təhlil	60		yaxşı
8. Müləssir beyn.münasibətlər	60		əla	34. Menejment	52		əla
9. Xarici dil	90		əla	35. Marketingin əsasları	60		əla
10. Rus- dili	90		əla	36. Müəssisələrin iqtisadiyyatı	60		əla
11. İnformatika	60		əla	37. Sığorta işi	60		əla
12. Riyaziyyat	90		yaxşı	38. İqt dövlət tənzim	60		əla
13. Bank uçuğu	60		əla	39. Vergi və vergi qoyma	60		əla
14. İqtisadi nəzəriyyə	60		əla	40. İstehsalat təcrübəsi			əla
15. İnformasiyanın iqt-ı	60		əla	41. Korporativ maliyyə	60		əla
16. İqtisadi nəzəriyyə	60		əla	42. Azərbaycan tarixi	90		əla
17. İdman	72		məqbul	43. Pul kredit sistem tarixi	60		əla
18. Politologiya	40		əla	44. Dünya iqt-ı	60		əla
19. Qiymətli kağızlar	60		əla	45. Qiymətli kağızlar	50		əla
20. X/ö maliyyəsi	60		əla	46. Maliyyə nəzarəti	60		əla
21. Maliyyə nəzarəti	60		əla	47. Bütçə sistemi	60		əla
22. Ekonometriya	60		əla	48. Dövlət xəzinədarlığı	60		əla
23. Biznesin əsasları	60		əla	49. Beynəlxalq iqtisadi münasibət	60		əla
24. Fəlsəfə	45		əla	50. Bank uçuğu	60		əla
25. Statistika	45		əla	51. Gömrük işinin təşkili	60		əla
26. Mühəsibət uçuğu və audit	45		əla	52. Bank işi	60		əla
				53. İnvestisiyanın maliyyə və kredit	60		əla
				54. Hüququn əsasları	60		əla
				55. X/ö pul kredit sistemi BVKM	60		əla
				56. Kommersiya işi	60		əla
				57. Təbiətdən istifadəni iqt-ı	60		əla
				58. Buraxılış işi			əla

İQEYD: Akademik orta balınızı, bütün fənlər üzrə qiymətlərinizi toplayıb tədris olunan fənlərin sayına bölməklə tapa bilərsiniz.

Məzun olduğunuza dair arayış



Azərbaycan Respublikası
Təhsil Nazirliyi
Azərbaycan Dövlət Neft Akademiyası

№ [redacted] [redacted] 2014-cü il

ARAYIŞ

Verilir [redacted].

ondan ötrü ki, ona həqiqətən 2014 - cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının [redacted] sayılı [redacted] - cü il tarixli əmri ilə [redacted] [redacted] fakültəsinin [redacted] - [redacted] ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir.

Arayış Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etmək üçün verilir.

Az1010, Bakı şəhəri, Azadlıq prospekti, 20; Tel: (99412)493-45-57; Faks (99412)598-29-41
Elektron poçtu: asoa@box.az

Hazırda təhsil aldığınıza dair arayış

Azərbaycan Respublikası
Təhsil Nazirliyi
Azərbaycan Dillər Universiteti
«**██**» **██** 2014-cü il
№ **██**

ARAYIŞ

Verilir **██**
Ona görə ki, o həqiqətən Azərbaycan Dillər Universiteti Tərcümə fakültəsinin
əyani şöbəsinin **██** kurs tələbəsidir.
Arayış **██**
təqdim etmək üçün verilmişdir.

Fakültə dekani: **██**

Fakültə katibi: **██**



Tövsiyə məktubu

Tövsiyə Məktubu

02 İyul 2013,

Azərbaycan Dövlət İqtisad Universitetinin [redacted] fakültəsi üzrə Xüsusi İstedadlar Qrupunun tələbəsi olan, hər zaman dərslərdə fəallığı və nizam intizamı ilə fərqlənən [redacted] haqqında tövsiyə məktubu yazmaq çox xoşdur. İlk öncə bildirmək istədim ki, o, yüksək balla universitetimizə daxil olmuş, ikinci kursda isə imtahan verərək təhsilini Xüsusi İstedadlar qrupunda davam etdirmişdir. O, öz uğurlarını bakalavr təhsili müddətində də davam etdirərək yüksək qiymətlərlə universitetin fərqlənən tələbələrindən biri olmuşdur.

Mən [redacted] ilin sentyabr ayından tanıyıram. [redacted] tədris etdiyim [redacted] [redacted] dərsi sayəsində daha yaxından tanımaq imkanım olmuşdur. Hər zaman dərslərə hazır gələn [redacted] öz ideyaları ilə də diqqətimi çəkmişdir. Dərs zamanı onun gözəl analitik təhlil aparmaq, məntiqli qərar vermək, yüksək təqdimat vərdisləri, cəld qərar qəbul etmək və liderlik kimi xüsusiyyətlərinin dəfələrlə şahidi olmuşam. Böyük məmnunluqla qeyd etmək istədim ki, [redacted] həm tədris etdiyim fənnədən, eləcə də digər fənnələrdən yüksək qiymətlər alaraq universitetimizi fərqlənmə diplomu ilə başa vurmuşdur.

Tələbəmizin akademik uğurları ilə birgə sosial fəaliyyətlərdə də yetərinə fəal olduğunun müşahidə etmişəm. Belə ki, [redacted] universitetdə hər zaman təşkilati tədbirlərdə iştirak etmiş, həm onun özünün, həm də digər tələbə yoldaşlarının sosial cəhətdən inkişafına yol açmışdır.

Heç bir şübhə olmadan qeyd edə bilərəm ki, [redacted] “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda iştirakı ölkəmiz üçün yüksək ixtisaslı kadrların yetişməsi istiqamətində böyük imkanlar yaradacaqdır. Bu səbəblə, Universitetimizin nümayəndəsi kimi, [redacted] tam əminliklə sizə tövsiyə edədim.

Dərin hörmətlə,

← Tövsiyə edən şəxsin imzası
və fəaliyyət göstərdiyi
qurumun müvafiq möhürü

Hərbi bilet və ya hərbi xidmətdən möhlət hüququ haqqında sənəd

Hərbi xidmətdə olmusunuzsa

HƏRBİ BİLET

SX № [redacted]

Soyadı [redacted]
Adı [redacted]
Atasının adı [redacted]
Anadan olduğu gün, ay və il [redacted]
Sahibinin şəxsi imzası [redacted]
AR SHXÇDX-nin [redacted]
İdarə (şöbə, bölmə) tərəfindən verilmişdir.

01 iyul 2012 il
İdarə (şöbə, bölmə) rəisi [redacted]
(rübəsi, imzası)

I. ÜMUMİ MƏLUMATLAR

SX № [redacted]

1. Anadan olduğu yer [redacted]
2. Milliyəti [redacted]
3. Təhsili [redacted]
4. Əsas mülkiyyəti [redacted]
5. Ailə vəziyyəti [redacted]
Ünvanı [redacted]

II. HƏRBİ XİDMƏTƏ MÜNASİBƏTİ

6. [redacted] rayon (şəhər) çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı (hərbi xidmətə hazırlıq dərəcəsi) [redacted] sayı ilə həqiqi hərbi xidmətə çağırılmış və 20 iyul 2012 il [redacted] hərbi hissəyə göndərilmişdir. M.Y. İdarə (şöbə, bölmə) rəisi [redacted] (rübəsi, imzası)

7. SHXÇDX-nin [redacted] idarəsi (şöbəsi, bölməsi) tərəfindən [redacted] 20 [redacted] ildə ehtiyata keçirilib. M.Y. İdarə (şöbə, bölmə) rəisi [redacted] (rübəsi, imzası)

8. SHXÇDX-nin [redacted] idarəsi (şöbəsi, bölməsi) tərəfindən [redacted] 20 [redacted] ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmışdır. M.Y. İdarə (şöbə, bölmə) rəisi [redacted] (rübəsi, imzası)

9. 01 07 2013 ildə Az. Resp. MN 07.06.2013 il tarixi [redacted] vəziyyətində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış (təxiz edilmis) və [redacted] idarəsinə (şöbəsinə, bölməsinə) göndərilmişdir. Təyinat yerinə gedib 02 07 2013 ildə hərbi qeydiyyata durmuşdur. M.Y. Hərbi hissə komandiri [redacted] (rübəsi, imzası)

10. [redacted] 2011 ildə [redacted] əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış (təxiz edilmis) və [redacted] idarəsinə (şöbəsinə, bölməsinə) göndərilmişdir. Təyinat yerinə gedib [redacted] 20 [redacted] ildə hərbi qeydiyyata durmuşdur. M.Y. Hərbi hissə komandiri [redacted] (rübəsi, imzası)

Hərbi xidmətdən möhlət hüququnuz varsa

HƏRBİ BİLET

SX № [redacted] 1

I. ÜMUMİ MƏLUMATLAR

1. Anadan olduğu yer [redacted]

2. Milliyəti *azərbaycanlı*

3. Təhsil [redacted]

4. Əsas mülki ixtisas [redacted]

5. Ailə vəziyyəti [redacted]

Ünvanı [redacted]

Soyadı [redacted]

Adı [redacted]

Atasının adı [redacted]

Anadan olduğu gün, ay və il [redacted]

Sahibinin şəxsi imzası [redacted]

AR SHXÇDX-nin [redacted]

İdarə (şöbə, bölmə) tərəfindən verilmişdir.

İdarə (şöbə, bölmə) rəisi [redacted]

M.Y. [redacted]

[redacted]

SX № [redacted] 15

V. TİBBİ MÜAYİNƏLƏR HAQQINDA MƏLUMATLAR

Hansı ildə	Neçə gün	Hansı hərbi hissədə (təşkilatda)	Hansı ixtisas üzrə və texnikanın tipi	Hüü №-si

25. 10.07.2013-cü [redacted] idarəsinin (şöbəsinin, bölməsinin) HMK-si tərəfindən xəstəliklər cədvəlinin 1 qrafasının 42-cü maddəsinə əsasən (AR NK-nin "29" 02 2008 il tarixli 59 №-li qərarı) *sübh dövrü h/ə-ə qayarsız, müh. dövrü məhdud qayarsız* hesab edilib. Təkrar tibbi müayinə vaxtı: 10.07.2016 il Sahibinin şəxsi imzası [redacted]

M.Y. İdarə (şöbə, bölmə) rəisi [redacted]

26. [redacted] 20-ildə [redacted] idarəsinin (şöbəsinin, bölməsinin) HMK-si tərəfindən xəstəliklər cədvəlinin [redacted] qrafasının [redacted] maddəsinə əsasən (AR NK-nin " " 20 il tarixli " №-li qərarı) [redacted] hesab edilib. Təkrar tibbi müayinə vaxtı: " " 20 il Sahibinin şəxsi imzası [redacted]

M.Y. İdarə (şöbə, bölmə) rəisi [redacted]

Sağlamlıq haqqında arayış

Forma kodu _____	
OKRO üzrə təşkilatın kodu _____	
İkinci Səhiyyə Nazirliyi	Tibbi sənədləri
di	Forma № 086 U

TİBBİ A R A Y I Ş

(Profesional-konsultativ həkimin rəyi)

Ali məktəblərə, texnikumlara, orta-xüsusi təhsil, profesional-texniki Texniki-məktəblərə daxil olan abituriyentlər və işə girən gənclər üçün doldurulur.

“ [] ” [] 20 [] il.

1. Verilmişdir _____
(Arayış verən təşkilatın adı və ünvanı)
2. Arayış verilən təhsil müəssisəsi, iş yerinin adı _____
3. Soyadı, adı, atasının adı _____
4. Cinsi K 5. Təvəllüdü _____
6. Yaşayış yeri _____
7. Keçirilmiş xəstəliklər _____